

PROFESSOR ABUZƏR XƏLƏFOVUN ELMİ İRSİ

Nurlana Əliyeva

BDU, Kitabxanaşunaslıq kafedrasının doktorantı

Professor Abuzər Xələfov elmi-tədqiqat işinə hələ tələbə ikən məraqlı göstərmiş, tələbə elmi dərnəklərində, seminarlarda fəal iştirak etmiş, kitabxana işinin tarixi və nəzəriyyəsi ilə bağlı məruzələr və məlumatlar hazırlanmışdır. 1960-cı illərin əvvəllərində nəşr etdirdiyi "Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)" və "Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)" monoqrafiyaları elmi ictimaiyyətin böyük rəğbətini qazanmışdır. Kitabxanaların sosial təbiətinin aşkarlanması, cəmiyyətin sosial institutu kimi ictimai rol və funksiyalarının açılması, müxtəlif tarixi mərhələlərdə kitabxana prosesləri qanuna uyğunluqlarının cəmiyyətin mənəvi, iqtisadi və siyasi şəraiti ilə, mədəniyyət və maarifçilik səviyyəsi ilə six əlaqədə aydınlaşdırılması və ümumiləşdirilməsi, maarifin, elmin, xalqın intellektual imkanlarının inkişafında kitabxana işinin mahiyyətinin geniş şəkildə göstərilməsi və əsaslandırılması A.Xələfovun Azərbaycanda kitabxana işinin tarixinə dair ilk tədqiqatlarının xarakterik cəhətlərindəndir. A.Xələfovun tədqiqatları nəticəsində 1960-cı illərdə respublikamızda kitabxana işi tarixinin və nəzəriyyəsinin problemləri üzrə elmi nəticələr və müddəalar formalaşır ki, bunlar da Azərbaycan kitabxanalarının nümunəsində müasir kitabxanaların mahiyyətini, məqsədini və iş metodlarını açıb göstərir. 1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında A.Xələfovun "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)" adlı əsəri çapdan çıxır. Monoqrafiyada 1930-50-ci illərdə respublikamızda hərtərəfli inkişaf etmiş kitabxana şəbəkələrinin formalaşması prosesinin geniş mənzərəsi yaradılmışdır. Əlamətdardır ki, müəllif Azərbaycanda kitabxana quruculuğunu inkişaf dinamikasını ümumiləşdirərək, həmin mərhələdə Azərbaycanın sosial-iqtisadi və mənəvi həyatının bütün cəhətlərini qarşılıqlı əlaqədə göstərir. Kitabxana işinin inkişafı bütün mərhələlərdə Azərbaycan tarixi və mədəniyyəti ilə six əlaqədə, cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının ayrı-ayrı sahələrində baş verən proseslər fonunda əks etdirilir. Tədqiqatda Azərbaycanda kitabxana işinin inkişafının elmi əsasları və təcrübə metodları açılıb göstərilir, kitabxana quruculuğu sahəsində dövlət siyaseti təhlil

edilir. Həmin monoqrafiya Abuzər Xələfovun 1975-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının özünlərə çevrilmişdir. Sonrakı illərdə Abuzər Xələfov Azərbaycanda kitabxana işinin inkişaf tarixi və müasir problemləri sahəsində tədqiqatlarının xronoloji çərçivəsini daha da genişləndirir və dərinləşdirir. A.Xələfov Azərbaycan Mədəniyyət Nazirliyinin kitabxana sistemlərinin mərkəzləşdirilməsi haqqında zəngin materialları sistemləşdirərək və ümumiləşdirərək, mərkəzləşdirmə nəticəsində baş verən mühüm prosesləri müəyyənləşdirir, mərkəzləşdirilmiş kitabxana sistemlərinin xüsusiyyətlərini sistemli şəkildə təhlil edir, bir sıra çatışmazlıqları göstərir və MKS-lərin təşkili və idarə olunması metodlarının təkmilləşdirilməsi vacibliyini sübuta yetirir.

A.Xələfovun "Kitabxanaşunaslığa giriş", "Kitabxana işinin tarixi kursuna giriş" adlı kitabları da yeni tarixi reallıqlar ovqatında yazılmışdır. Yeni əsrin əvvəllərində "Kitabxanaşunaslığın nəzəri əsasları" və "Kitabxana haqqında təlim" adlı 2 hissədən ibarət "Kitabxanaşunaslığa giriş" dərsliyinin çapdan çıxmazı A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayla bilər. Bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində kitabxanaşunaslışa dair meydana çıxmış ilk dərslikdir. Qeyd etmək lazımdır ki, in迪yə qədər onun qələmindən kitabşünaslığın və kitabxanaşunaslığın ən müxtəlif problemlərinə dair yüzlərlə elmi əsər, o cümlədən, monoqrafiya, kitab, dərslik, dərs vəsaiti və məqalələr çıxmışdır. Bu gün Azərbaycanda kitabxana işinin tarixi və nəzəri problemləri üzrə bütün bir elmi məktəb formalaşaraq uğurla fəaliyyət göstərir ki, onun da bünövrəsini A.Xələfov qoymuşdur. Alimin 2014-cü ildə "Söz, kitab, mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər" adlı kitabı, eyni zamanda "Kitabxanaşunaslığın tarixi və metodologiyası" 552 səhifəlik dərsləyi çap olunmuşdur. Özünə və ətrafindakılara qarşı tələbkarlıq, prinsipiallıq, işgüzarlıq, ciddilik, düzgünlük, qayğılaşlılıq, səmimilik, yüksək vətəndaşlıq məsuliyyəti hissələri, milli dirçəliş və milli dövlətçilik ideyalarına sədaqət Abuzər Xələfovun alım, vətəndaş və doğma Vətənin sadıq vətənpərvəri kimi səciyyələndirən xarakterik cəhətlərdir. Bu gün Abuzər Xələfov elmi məktəbi uğurla fəaliyyət göstərir. Görkəmli alimin həyatı, şəxsi və ictimai fəaliyyəti yeni nəsil üçün nümunə məktəbidir.